

# **UNEC**

## **Universitet Daxili İki Diplom Proqramı (UDİD)**



**Bakı - 2021**

## **1. ÜMUMİ MÜDDƏALAR**

1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və programı"na, "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"na, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları"na və Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 348 Saylı "Ali Təhsil Müəssisələrinin Bakalavriat və Magistratura Səviyyələrində Kredit Sistemi ilə Tədrisin Təşkili Qaydaları"nı haqqında qərarının 3-cü maddəsinin 3.2. bəndinin 3.2.6. yarımbəndinə əsasən - "*Tələbəyə bakalavriat səviyyəsində gələcək peşə fəaliyyətində istifadə etməsi və ya oxşar ixtisas üzrə (təhsil programında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olduğu halda) əlavə təhsil alması məqsədi ilə bu Qaydaların 3.2.5-ci yarımbəndinin tələbləri gözlənilməklə, ödənişli əsaslarla müvafiq ixtisasların fənnini (fənlərini) seçmək hüququ da verilir. Bu şərtlərlə əlavə təhsil alanlara həmin ixtisas üzrə bakalavr dərəcəsi və müvafiq diplom verilir.*"

1.2. Bu qaydalar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC-də) "Universitetdaxili İki Diplom Programının (UDİD)" açılması, programa müraciət, qəbul, təhsil alma şərtlərini müəyyən edir.

## **2. PROQRAMIN MƏQSƏDİ**

2.1. UDİD Proqramının məqsədi bakalavriat səviyyəsində qəbul olunduğu ixtisaslarda müvafiq tələblərə cavab verən tələbələrə təhsil aldıqları ixtisasla yanaşı, ikinci ixtisas üzrə də əlavə təhsil almaqla bakalavr dərəcəsi vermək, özlərini rəqabətədavamlı mütəxəssis kimi yetişdirmək, gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı yaratmaqdan ibarətdir.

## **3. PROQRAMIN AÇILMASI**

3.1. UNEC-də hər hansı iki ixtisas üzrə UDİD Proqramının açılması üçün həmin ixtisasların təhsil proqramlarında nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 %-i eyni olmalıdır.

3.2. Hər tədris ilinin sonunda növbəti ildə UDİD Proqramı üzrə açılması təklif olunan proqramların siyahısı UNEC-in müvafiq struktur bölməsi tərəfindən aidiyyəti üzrə razılışdırmaqla təsdiq olunması üçün UNEC rektoruna təqdim edir.

3.3. UDİD proqramında iştirak edəcək ixtisaslar, ixtisaslar üzrə qəbul planı xüsusi şərtlər (varsə) barədə

qərarlar UNEC Elmi Şurası tərəfindən qəbul edilir və programın başlamasına 3 ay qalmış tələbələrə elan olunur.

3.4. UNEC Rektorunun əmri ilə UDİD sənədlərinin qəbulu və dəyərləndirilməsi üçün Komissiya yaradılır.

#### **4. PROQRAMA QƏBUL**

4.1. Hər bir ixtisas üzrə UDİD Proqramına qəbul planı universitetə həmin ildə bu ixtisasa tələbə qəbulunun 10 % dən çox ola bilməz. Müraciət edən tələbələrin sayı qəbul planından artıq olarsa, bu zaman akademik göstəriciləri daha yüksək olan tələbələr proqrama qəbul ediləcəkdir.

4.2. Tələbə UDİD Proqramına təhsilinin üçüncü semestrindən etibarən qoşulur.

4.3. Bütün təhsil müddəti ərzində ümumi orta müvəffəqiyyət göstəricisi 71-100 bal arasında olan tələbələr proqrama müraciət edə bilərlər.

4.4. UDİD proqramına qəbul prosesi universitet tərəfindən əvvəlcədən müəyyən olunur və qəbul planı ilə birlikdə tələbələrə elan olunur.

4.5. UDİD Proqramına qəbul üçün tələbələr 30 iyun tarixindən 15 avqust tarixinədək aşağıda qeyd olunan sənədləri müvafiq qurumun elektron ünvanına təqdim edirlər:

1. UNEC rektorun adına yazılan ərizə;
  2. Akademik transkript;
  3. Digər sənədlər (4.6 bəndində qeyd edilən məsələlərlə əlaqədar dil sertifikatları və UNEC-də keçirilən dil imtahanlarının nəticələri haqqında)
- 4.6. Tələbə UDİD programında birinci ixtisasın tədris dili ilə yanaşı, digər tədris dilləri üzrə də iştirak edə bilər. Digər tədris dilində UDİD Programına qoşulan tələbənin orta təhsilinin həmin dildə olmasına, dil biliyini sübut edən Sertifikatın mövcudluğuna baxılır və ya tələbə Universitet tərəfindən keçirilən müvafiq xarici dil imtahanında iştirak edir.
- 4.7. Müraciətlər tədris ilinin başlanmasına iki həftə qalanadək UDİD üzrə yaradılmış müvafiq komissiya tərəfindən qəbul prosesinin təşkili qaydalarına uyğun dəyərləndirilir və proqrama qəbul edilən tələbələrin siyahısı Rektorun əmri ilə rəsmiləşdirilərək elan edilir.
- 4.8. UDİD Programında iştirak ödənişlidir. UDİD Proqramında təhsil alan tələbələrin ikinci ixtisas üzrə dinlədiyi fənlər üzrə təhsil haqqının məbləği fənlərin kredit sayına uyğun olaraq həmin ixtisas üzrə bir kredit üçün nəzərdə tutulmuş təhsil haqqına əsasən müəyyənləşdirilir.

4.9. 700 bal toplayaraq UNEC-ə daxil olmuş və UDİD programına qoşulan tələbələrin ödənişi Universitetin vəsaiti hesabına həyata keçirilir.

4.10. 600 və daha yüksək bal toplayaraq UNEC-ə daxil olmuş və UDİD Programına qoşulan tələbələr Program üzrə təhsil haqqının 50%-i həcmində ödəniş edir, digər 50% isə Unverstetin vəsaiti hesabına ödənilir.

## **5. PROQRAMIN TƏTBİQİ**

5.1. UDİD Programına qəbul edilən tələbələr üçün universitetin müvafiq strukturu tərəfindən aidiyəti ixtisasların təhsil standartları, tədris planları, ixtisas üzrə məzunların əldə etməli olduğu bilik, bacarıq və vərdişlər dəyərləndirilərək UDİD Programı üzrə xüsusi tədris qrafikləri hazırlanır. Birinci ixtisas üzrə akademik məsləhətçi həmin tədris qrafiki əsasında tələbənin UDİD fənlərinə qeydiyyatını və onun tədris prosesinə nəzarətini həyata keçirir. Hər bir tələbə üçün semestr başlamazdan əvvəl Fərdi tədris planları tərtib olunur ki, burada tələbənin həm birinci həm də ikinci ixtisasda dinləməsi tələb olunan bütün fənlər qeyd olunur. UDİD Programına qoşulmuş tələbənin bir semestr üzrə dinlədiyi fənlərin kreditlərinin cəmi 40 kreditdən çox ola bilməz. Tələbənin fərdi tədris planında hər iki ixtisas üzrə Fakultə (mərkəz) rəhbərlərinin və akademik məsləhətçilərin imzaları olur.

5.2. UDİD Proqramında iştirak edən tələbə ikinci ixtisas fənlərinin kreditlərini yalnız Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) toplamalıdır.

5.3. UDİD Proqramının iştirakçısı olan tələbə bu qaydaların 5.2., 7.2. və 6.5. maddələrinin tələbləri nəzərə alınmaqla mübadilə proqramında iştirak edə bilər.

5.4. Universitetdən kənar qazanılan və birinci ixtisas Proqramı tərəfindən qəbul edilən ortaq fənlərin kreditləri UDİD ixtisası tərəfindən də tanınır.

5.5. UDİD Proqramına qoşulan tələbələrin akademik borclarının ləğvi müvafiq qanunvericilik əsasında həyata keçiriləcəkdir.

5.6. UDİD Proqramı tələbəsinin birinci ixtisas üzrə akademik borcu yaranarsa, növbəti semestr Fərdi Tədris Planına ilk olaraq həmin fənni daxil etməlidir. Bu fənn həmin semestrdə tədris olunmadığı təqdirdə tələb istisna edilir.

5.7. UDİD Proqramı tələbəsi qanunvericiliyin tələbləri çərçivəsində Yay semestrində iştirak edə bilər.

5.8. UDİD Proqramının iştirakçısının həm birinci, həm də ikinci ixtisas üzrə İstehsalat təcrübəsi/lahiyəni yerinə yetirməsi məcburidir. UDİD Proqramı üzrə nəzərdə tutulan fənlərin kreditlərini müvəffəqiyyətlə toplayan tələbələr

ikinci ixtisas üzrə İstehsalat təcrübəsi/lahiyəyə yalnız birinci ixtisas üzrə Yekun lahiyəni müvəffəqiyyətlə yerinə yetirdikdən sonra buraxılır.

5.9. Əsas ixtisas programı üzrə akademik məzuniyyət verilmiş tələbə UDİD Programı üzrə də akademik məzuniyyətdə hesab edilir.

5.10. UDİD Programı üzrə təhsil alan tələbə ikinci ixtisas üzrə təqaüd müsabiqəsində iştirak edə bilməz və UDID Programı üzrə əldə etdiyi nəticələr ÜOMG-də nəzərə alınmır.

## **6. PROQRAMDAN MƏZUN OLMA**

6.1. UDİD Programının məzunlarına birinci və ikinci ixtisas proqramları üzrə ayrı-ayrılıqda akademik transkript verilir. Bu zaman tələbənin birinci ixtisas proqramından qazandığı ümumi (hər iki ixtisasın tədris planına daxil olan) kreditlər müvafiq semestrler üzrə UDİD ixtisasının transkriptinə də daxil edilir.

6.2. Tələbənin birinci ixtisas proqramı ilə ikinci ixtisas proqramı üzrə əldə etdiyi nəticələr ayrılıqda dəyərləndirilməlidir. UDİD Programı üzrə akademik göstəricilər tələbənin birinci ixtisasdan məzun olmasına təsir etmir. Birinci ixtisasdan məzun olan tələbəyə birinci ixtisas üzrə bakalavr diplomu verilir.

6.3. Həqiqi hərbi xidmətə çağrılan birinci ixtisas tələbələrinə hərbi xidmət müddəti bitənədək akademik məzuniyyət verilir. Həqiqi hərbi xidmət başa çatdıqdan sonra universitetin tələbələri sırasına bərpa olub UDİD programına davam etmək istəyənlər (6.5-də qeyd olunan müddət ərzində) müvafiq kreditləri toplaya bilərlər.

6.4. Əsas ixtisas programı üzrə məzun ola bilməyən tələbə UDİD Programı üzrə məzun ola bilməz. Birinci ixtisasdan məzun olmaq şərti ilə UDİD Programını tamamlayan tələbəyə ikinci ixtisas üzrə də diplom verilir.

6.5. Tələbə təhsil aldığı birinci ixtisas programından məzun olana qədər UDİD Programının iştirakçısı ola bilər.

## **7. PROQRAMDAN ÇIXMA**

7.1. Tələbə, öz istəyi ilə UDİD Programından çıxa bilər.

7.2. Ardıcıl iki semestr üzürsüz səbəbdən UDİD Programı üzrə qeydiyyatdan keçməyən tələbə programdan çıxarılır.

7.3. UDİD Programından çıxan (çıxarılan) tələbə bu programma eyni və ya başqa ixtisas üzrə təkrar qəbul edilə bilməz.

7.4. UDİD Programından çıxan (çıxarılan) tələbənin həmin dövrə qədər UDİD ixtisası üzrə qazandığı, lakin

birinci ixtisası tərəfindən qəbul edilməyən kreditləri, həmin ixtisas üzrə Minor Programının (əgər bu ixtisas üzrə Minor Programı nəzərdə tutulubsa) tələbələrinə cavab verərsə, müvafiq program çərçivəsində tanına və tələbənin müraciətinə əsasən sertifikat verilə bilər.